

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

**Bakı şəhəri**

**№318/1**

**17 mart 2020-ci il**

**Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə fəaliyyətinin  
yekunlarına dair hesabat barədə**

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konspsiyasına (2012-2020-ci illər)” müvafiq olaraq və Auditorlar Palatasının 2020-ci il üzrə iş planının 8.3-cü “Auditorlar Palatasının 2019-cu il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması” bəndinin icrası ilə əlaqədar hazırlanmış “Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə fəaliyyətinin yekunlarına dair hesabat”ı müzakirə edərək Auditorlar Palatasının Şurası

**QƏRARA ALIR:**

1. “Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə fəaliyyətinin yekunlarına dair hesabat” bəyənilsin (əlavə olunur) və Auditorlar Palatasının fəaliyyəti qənaətbəxş qiymətləndirilsin.

2. Auditorlar Palatasının struktur bölmələri tərəfindən hesabat ili ərzində 2019-cu il üzrə iş planında nəzərdə tutulan 30-dan çox, o cümlədən Kölgə iqtisadiyyatının azaldılması istiqamətində kompleks tədbirlər sisteminin Yol Xəritəsi çərçivəsində işlənilib hazırlanması, Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyanın hazırlanması, “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransın təşkili, auditorun şəxsi kabineti sisteminin yaradılması, Beynəlxalq Audit Standartlarının 2017-ci il versiyasının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) 2018-ci il versiyasının, Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair Təlimatın 2018-ci il versiyasının tərcüməsi və redaktəsinin başa çatdırılması, auditor fəaliyyəti ilə əlaqədar bir sıra təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması və sair tədbirlərin həyata keçirilməsi yüksək qiymətləndirilsin.

3. Auditorlar Palatasının struktur bölmələrinin rəhbərlərinə (S.Gülməmmədov, Q.Bayramov, F.Qarayev, M.Abbasov, V.Rəhimov, V.Cavadov, Q.Əhmədov, Y.Namazəliyev, F.Kamalova, E.Behbudova, M.Hüseynova, N.İsmayılov) tapşırılsın ki, təhkim olunduqları komitələrlə birlikdə 2020-ci ilin iş planında nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etsinlər.

4. Məsul icraçılara (Q.Bayramov, S.Gülməmmədov, N.Talıbov, F.Qarayev, V.Rəhimov) tapşırılsın ki, cari ilin 27 mart tarixinədək “Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə fəaliyyətinin yekunlarına dair hesabat”ın icmalının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və digər aidiyyəti qurumlara göndərilməsini təmin etsinlər.

5. Sədrin müşaviri F.Qarayevə, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri F.Kamalovaya tapşırılsın ki, cari ilin 15 may tarixinədək “Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə fəaliyyətinin yekunlarına dair hesabat”ın icmalının ingilis və rus dillərində Palatanın internet səhifəsində yerləşdirilməsini və Auditorlar Palatasının həqiqi üzvü olduğu Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) göndərilməsini təmin etsinlər.

6. Auditorlar Palatasının rəhbərliyi tərəfindən bu hesabatın ictimaiyyətə açıqlanması məqsədilə KİV-də məqalə və şərhlərin dərc etdirilməsi məqsədmüvafiq hesab edilsin.

7. Bu qərarın və “Auditorlar Palatasının 2019-cu il üzrə fəaliyyətinin yekunlarına dair hesabat”ın mətnlərinin Palatanın internet səhifəsində yerləşdirilməsi təmin edilsin.

**Palatanın sədri**

**Vahid Novruzov**